



# Üçüncü minilliyin nəhəng mühəndis qurğusu

BTC-nin təməlini Heydər Əliyev qoydu,  
İlham Əliyev isə bu kəməri möhtəşəm dəhlizlərə qovuşdurdu

Regionun neft ixracı arteriyası - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri 18 ilə yaxındır tam bir sistem kimi təhlükəsiz və ahəngdar surətdə fəaliyyət göstərir. Təməli Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni dəhlizlərə qovuşdurulan, zirvələrə çatan BTC bu gün təkcə Azərbaycana deyil, bütün regiona böyük fayda, xeyir-bərəkət götürir.

Zirvə demişkən, BTC sözün birbaşa mənasında da çox yüksəklərə qalxır. Belə ki, kəmər 1768 kilometrlik marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr hündürlük-də özünün ən yüksək nöqtəsinə çatır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək olan Ceyhan çayının keçidi, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.

BTC-yə həmçinin üçüncü minilliyin nəhəng mühəndis qurğusu deyirlər. Çünkü bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analogi kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərinən biri sayılır.

BTC Ümummülli Lider Heydər Əliyevin şah əsərlərinən biridir və Ulu Öndərin adını şorəfə daşıyır. Bu layihənin uğur salnaməsi Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.

BTC çox sınaqlardan keçib. Məlum olduğu kimi, istor ölkəmizin daxilində, istorəsə də xaricdə bir sira qüvvələr müxtəlif əsassız behanələrlə onun çəkilişinə mane olmağa cəhd göstərir dilər. Lakin Ulu Öndərin seyləri və dünyadakı siyasi nüfuzu sayəsində maneələrin hamısı dəf olundu. Təməli 2002-ci il sentyabrın 18-də qoyulan kəmərin inşaat işləri üümilikdə bir neçə il davam etdi. Belə ki, xəttin Azərbaycan hissəsində tikinti 2004-cü ilin sentyabrında sona çatdı. Həmin ilin oktyabrında isə kəmərin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsinə həsr olunmuş "Qızıl qaynaq" mərasimi keçirildi.



2005-ci ilin mayında BTC-nin Azərbaycan, oktyabrında Gürçüstan hissəsi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Kəmər eləcə də dövlətimizin başçısının iştirakı ilə tam bir sistem kimi 2006-ci ilin iyul ayında istismara daxil oldu. BTC-nin Ceyhan terminalinə çatdırıldığı xam neftlə ilk tanker isə 2006-ci il iyunun 4-də yüklenmişdi. O vaxt təqribən 600 min barrel "Azəri-Çıraq-Günoşlı" nefti "British Hawthorn" tankeri nə vurularaq Ceyhan'dan dünya bazarlarına göndərilmişdi.

BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda 443, Gürçüstənda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstənda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltiye və Agidəni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniye və Adanadır.

BTC-nin gündəlik ötürüclük gücü 2009-cu ilin yazınadək bir milyon barrel idi, həmin vaxtdan indiyədək isə 1,2 milyon barrel təşkil edir. Keçdiyi ərazi-lərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymddür. Üç transit ölkə ərazisində kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Ölkəmizdəki daha bir stansiya Yevlax rayonu ərazisindədir. Növbəti iki stansiya Gürçüstənda və dördü Türkiyədə fealiyyət göstərir.

Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çeviriləcəkdir. Ölkədə bütün gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamlı integrasiya edəcəkdir".

İndi bunlar reallıqdır. Layihənin operatoru olan bp şirkətinin məlumatına görə, istismar veriləndən 2023-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait sərf olunub. Sentyabr ayının sonuna dək kəmər vasitəsilə üümilikdə təqribən 554 milyon ton (4,2 milyard barrel) xam neft nəql edilib və Ceyhanda 5482 tankerə yüklenərək dünya bazarlarına göndərilib. BTC-nin üümilikdə 4 milyard barrel neft ixracına nail olması əlamətdar bir uğur kimi keçən il yanvarın 18-də qeyd edilib.

Üç rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barrel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklenib və yola salınıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günoşlı" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmələri (Qazaxıstan və Türkmenistan) də nəql olunur.

BTC-nin əhəmiyyəti həmdə onun özündən sonra neçə neçə nəhəng layihəyə yol açmasındadır. Prezident İlham

Əliyevin dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailesinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Boruları bütün marşrut boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq götirmədən işini davam etdirir.

...İndi qışın, necə deyərlər, oğlan çağıdır. Bakıda havalar müləyim keçəsə də, BTC-nin qət etdiyi bir çox ərazi qarla-buzla örtülüb. Lakin BTC üçün heç bir maneə yoxdur. Xatırladaq ki, kəmərin bir hissəsi keçən il Türkiyənin zəlzələ baş verən bölgələrdən keçir. Bununla belə o zaman neftin axını təhlükəsiz davam etmişdi. Çünkü tikinti zamanı xəttin möhkəm boruları həm də etibarlı şəkildə örtüklənmişdi. Bir sözlə, BTC bütün sınaqlardan şərəfə çıxır.

**Flora SADIQLI,**  
**"Azərbaycan"**